

"Mən özümü xoşbəxt adam sayıram..."

Ümummilli lider Heydər Əliyevin şəxsi operatoru Fazil Hadiyevin bir-birindən maraqlı xatirələri



Uzun illər ümummilli lider Heydər Əliyevin komandasında işləyən və faktiki onun, əslində şəxsi operatoru olan Fazil Hadiyevlə səhəbətimi oxuculara təqdim etmek isteyirəm. Fazil Hadiyev 1993-cü ildən 2003-cü ilədək bütün mühüm dövlət çəkilişlərini həyata keçirmiş və ümummilli liderlə bağlı hadisələrin içində olmuşdur.

Fazil Hadiyev: - Mən Azərbaycan Dövlət Teleradio Komitəsində həle sovet zamanında işləyirdim. Məsələn, biz Leonid Brejnev'in 1978-ci ildə Bakıya sefərini çekirdik. Sonra çəkdiyimiz materialdan Mərkəzi televiziyanın sifarişi ilə "Bakının ilduzlu saatı" adlanan film hazırladıq. Bu, baş katibin Azərbaycana ikinci sefəri idi, üçüncü sefər 1982-ci ildə oldu. Bundan başqa, sovet zamanında AzTV-de "Beşillik: birinci il", ikinci il, üçüncü il, dördüncü və sonrakı illərin filmləri çəkildi...

Elmira Axundova: - Bu filmlərin rejissor Vasif Babayev idi?

F.H.: - Bəli, bir də "Qurultaydan-qurultaya" filmlərinin. Biz o vaxt 35 millimetrik plynokada çekirdik. Lentin aşkarlanması çətinlik yaradırdı, Moskvaya gedirdik, ilkin materialını "proyavka" edirdik, lazımı şəkər salırdıq, orada çap edir və hazır materialı götürürük. Sonra bu filmləre şəxsən Heydər Əliyev baxırdı.

E.A.: - O, hansısa qeydlərini söyləyirdi?

F.H.: - Olurdu, əlbəttə. Onda biz nəyisə deyişdirirdik. Və yalnız onun yekun razılığından sonra filmləri Moskvaya təhlil verirdik.

E.A.: - O vaxt sən onunla şəxşən tanış idin?

F.H.: - O vaxt, yox. Mən sadəcə material çekirdim, şəxsi əlaqəmiz yox idi. Heydər Əliyevlə mən artıq 1993-cü ildə tanış oldum.

E.A.: - Sən onu 1978-ci ildə gör müsən, deyirsən ki, o bütün sizin materiallərlə baxırdı, yəni Heydər Əliyev işinize diqqət göstərirdi. Sonra sən 1993-cü ildən onunla six əlaqədə oldun. Mənə Aslan Aslanov da, Rəfiq Bağırov da və bir il Heydər Əliyevin mətbuat katibi olmuş Tofiq Abbasov da söyləyirdilər ki, o, jurnalistlərə, amma ilk növbədə, öz çəkiliş qrupuna çox diqqət ayırdı. Sizi çox qiymətləndirdi. Və adətən hansı rəsmi sefər zamanı, yaxud respublika daxilində hansısa obyekti açılışında, birdən əgər gecikəsəndi, ümumiyyətə, mətbuat gelməmiş danışmağa başlamırdı. Sən bələ məqamların şahidi olmusun? Və sən hər hansı ekstremal situasiya ilə rastlaşmışsan? Məsələn gecikəndə o, sənə ne deyirdi, izahat teləb edirdi? Ümumiyyətə, Heydər Əliyevlə iş prosesində bu cür gərgin epizodlar olurdum?

F.H.: - Bir hadisə yadimdadır, bizi maşınla təmin etməmişdilər.

Bu, Mərakeşdə baş vermişdi. Elə siz özünüz də orada idiniz. Yادınızdadır? Siz hətta, hansısa ikitərəfi görüşə gedən və yolun ortasında dayanmış bir qrup jurnalisti görən canab prezidentə müraciət etdiniz: "Cənab prezident, bizim maşınımız yoxdur və odur ki, danışlıqlara çatmayacaq". Və o, dərhal maşından çıxıb müvafiq göstərişlər verdi. Bax,

F.H.: - Bəli və biz onun MK-nin birinci katibi işlədiyi vaxt aldığı elə həmin "Ekler" kamerasıyla getdik. Onun razılığı ilə biz onda Fransada beş komplekt "Ekler" kamerası, xronika üçün 16 millimetrik kinokamera alırdıq. Və artıq bundan sonra biziimle həmişə bütün səfərlərde kinooperator oldu.

E.A.: - Bəs o sizin çekdiyinizə necə münasibət bildirirdi? Yəni, onun tərəfindən hansısa qeydlər olurdum? Bəlkə o, sizi necə, hansı rakurslardan çekməyə yönəldirirdi, ya iş belə incəliklərə gedib çıxmırı? Bax, Rəfiq Bağırov mənə danışındı ki, ümummilli lider ona fotografiya barədə çox səmərəli təkliflər verirdi. O deyirdi: "Niye sən bu rakursdan çekirsən, niye sən uzaqdan çekirsən, bəs niye belə az çekirsən?"

F.H.: - Əlbəttə, dəfələrlə. Məsələn, o, həmişə deyirdi harada dəyansam yaxşı olar, bu və ya başqa çəkiliş zamanı haradan çəkim - sol, ya sağ tərəfdən...

E.A.: - Ne danışısan?

F.H.: - Necə yaxşı olar: işqılı, ya



bu, yadimdadır. Amma belə, həqiqətən ekstremal hadisələr çox olmayıb...

E.A.: - 90-ci illərin əvvellərində sən onunla işləmək necə idi? Axi Heydər Əliyevin çox gərgin qrafiki vardı. O tekce xaricə getmirdi, həm də cəbhəni və ölkənin hər tərəfini dolaşdırdı. O vaxtlardan neyi xatırlaya bilərsən?

F.H.: - 1993-cü ilin dekabrindəki ilk xarici sefərimiz yadimdadır. Bu, Fransaya rəsmi sefər idi. Səfərqəbəği prezident onunla gedəcək qrup üzvərinin hamısını topladı və hər kəsi tek-tek ayağa qaldırdı. Soruşurdu: "Sən nə çekirsən? Necə çekirsin, məhz nedə, hansı avadanlıqla yox?"

E.A.: - Doğrudanlı belə xırda-lıqlara varırdınız?

F.H.: - Bəli. Mən, bax, 1994-cü ildə ikinci sefərimizi - Londona və Türkiyəyə, xatırlayıram. Heydər Əliyev tək dayanmışdı, özü də bir qədər dalğın görünürdü. Onu uzaqdan, sanki gizli kameralayla çekirdim. O, bunu gördü və ele bil məni iş başında tutdu. Düşündüm ki, mənim ondan icazə almadan reportajsağı çəkməyim belki de xoşuna gəlmir. Baxıram, ehvali yaxşıdır. Onda ona yaxınlaşış dedim: "Cənab prezident, üzr isteyirəm, deyəsən, elədiklərim xoşunuza gəlmədi. Mən sizi uzaqdan çekirəm, bu, filmlər üçün, göləcək filmlər və verilişlər üçün lazımlı olacaq..."

E.A.: - Bu, çox maraqlıdır. Bəs sən ne cavab verdin?

F.H.: - Dədim ki: "Mənə peşəkar BTC (BTKam) videokamerasıdır". - "Bəs kinokamera?" - soruşdu prezident. - "Niye yoxdur?" Dədim: "Cənab prezident, siz tapşırıq versəniz, biz təmin edərik. Amma bu adam pasport almazırdı". O, Həsən Həsənovu qaldırıb dedi: "Mən sənə elə bu gün bəsələni həll etməyi tapşırıram. Sən isə operatorunun adını ve soyadını deyərsən..."

E.A.: - O kim idi? Sərdar müəllim?

F.H.: - Yox. Sərdar Veliyev kinostudiyanın bizim qrupa sonralar qatıldı. O gün isə mən AzTV-nin operatoru olan Vaqif Behbudovun adını verdim. 15 dəqiqə ərzində XİN-in konsulluq şöbəsində ona pasport düzəltdi.

E.A.: - Yəni, Heydər Əliyev dərhal kinoplyonka barədə soruşdu. O başa düşürdü ki, tarix üçün hər şeyi kinoplyonkada saxlamaq lazımdır. Və sən kinooperatoru özünə apardın...

tinə isə dedi: "Bilirsiniz, onunla dün yanın yarısını gəzmışəm, o mənim şəxsi operatorumdu. Odur ki, narahat olmayıñ, o, nəyi necə çekməyi bilir..."

E.A.: - Bu səfərlər zamanı sən təkə Heydər Əliyevlə görüşmürdün, həm də çoxlu ən məşhur, demək olar ki, görkəmli siyasetçiləri görürdün. Helmət Kol, Fransua Mitteran, Corc Buş, Bill Clinton, Rəsəncani, Bənəzir Bhutto... onların hamısının səfərlərini çekirdin. Heydər Əliyev həmsəhəbətinin səviyyəsindən asılı olaraq dəyişirdimi və sənə, onlar Heydər Əliyevə hansı münasibəti bəsleyirdilər? Kiçik, müsələn olğası Azərbaycanın lideri kimi, yoxsa görkəmli siyasi xadim kimi?

F.H.: - Birmənali olaraq deyə bilərəm ki, bu, böyük, qüdrətli dövlət xadimə ilə ümumi bilər. Hərçənd ki, mən onla danışdıqlarına qədər də diqqət vermirdim. Necə olsa operatoram, mənim üçün əsas düzgün kompozisiya tapmaq idi, bilirdim ki, bunlar tarixi, təkrarlanmaz kadrlardır. Bədii film çekilirse, bəzən 10-a yaxın dubl edilir, burada isə sən bir dubl etmək imkanın var, vəssalam. İkinçi dəfə daha olmayıcaq.

E.A.: - Onunla işləmək ağır idi? Hami çox gərgin qrafikdən, hədsiz böyük sayıda görüşlərdən, danışqlardan söz açır...

F.H.: - Bəli, bəli, o vaxt danışqlar, görüşlər 40, 50 dəqiqə, hətta bir saatda yaxın davam edirdi. Biz hər şeyi başdan-ayağa çekirdik. Qrafik həqiqətən gərgin idi: uğub gəlməyəcək tapşırımları, dərhal çəkilişlər başlayırdı, gece düşənəcən. İştirahətə az vaxt qalırırdı, bəzən ağıza bir tək atmaq imkanı bələ olmurdu.

E.A.: - Sən onu müxtəlif situasiyalarda - Ermənistan prezidenti, Rusiya prezidenti, Amerika prezidenti ilə görmüsən... Necə bilirsən, ona



bəzən, hətta xoşlamadığı adamlarla danışqlara getmək asan idi? Məsələn, Levon Ter-Petrosyanla, sonra Koçaryanla gəldi.

F.H.: - Ter-Petrosyan Heydər Əliyevin qabağında heç kim idi. Biz hiss edirdik ki, onun qarşısında hər dən prezidentlər belə özlərini itirir, bunu kənardan görəmələr. Əlbəttə, bütün bu ter-petrosyanları, koçaryanların onun səviyyəsində olmadığını bilirdi. Onlar Heydər Əliyevin keçdiyi yolu keçməyi bilərlər. Hakimiyətindəki dəfə hər kəs gələ bilər. Belə ağır veziyətdə olan respublikaya rehbər gəlmək, onu ayağa qaldırmaq. Bunu yalnız Heydər Əliyev bacarıdı. Əminən ki, əgər o, 90-ci ildə birinci katib, yaxud prezident olsayıdı, respublikada Dağılıq Qarabağ problemi baş ver-

məzdi. Bu, birmənalıdır. Uşaq da bunu bilir.

E.A.: - Liderlərdən ən çox ki-minə ünsiyyətdə olmayı sevirdi? Necə bilirsən?

F.H.: - Şevardnadzeyle, Dəmirəlli yaxın idi. Onlarla qeyri-formal ünsiyyətdə olmayı sevirdi. Onlar bir-biri yaxşı başa düşürdülər...

E.A.: - Ad gündənde teyvərədə səni tebrik etməyi yadındadır?

F.H.: - Bele şeyi yaddan çıxmamaq olar? Bu, 1998-ci ilin 24 yanvarında olmuşdu, biz Şevardnadzenin yubileyinə üzçürdük...

E.A.: - Həmin gün isə sənin özünə yubileyin idi. Deyəsən, 50 yaşın tamamı olurdu.

F.H.: - Hə, təsvür edirsiniz? Ve birdən bizi deyirlər: "Cənab prezident salona gəlir". Mənim əlimdə şire vardi, heç bilmirəm həmin şireni necə və kimə örtürdüm. Bir sözlə, cənab prezident salona daxil olur. Mən kamerası çıxırmıq qaldırıram və birdən o mənə deyir: "Hadiyev, kamerası yere qoy". Mən hətta bir-təhər oldum, o mənəda ki, ilk dəfə, sürücü kimi vəsiqəmi əlimdən alılar. Kamerası endirdim. Heydər Əliyevi yaxınlaşdı, əlimdən tutdu: "Səni tebrik edirəm. Bu gün elan etdi, efrət baxırdım, dedilər 50 yaşın olub. Heç sənə 50 yaş vermək olar? Bu, yalandır. Orda sənin haqqında yaxşı sözler söylədilər, lakin bu, hələ azdır. Sən ondan da coxuna layiqsən...". O məni yanına çağırıb, camaatın içine çıxmadan, tebrik edə bilərdi. Onuna müqayisədə mən kiməm ki? Sadəcə operator. O isə çıxbı deyir: "Mən gəlib səni tebrik etməyi lazımdı". Bax, bunu necə izah edəsən?

E.A.: - Onun böyüklüyü və eyni zamanda sadəliyiyle. Buna hami təcəccüb edirdi.

F.H.: - Bəli, dahi idi və eyni zamanda belə sadə. Nə isə bir araya siğır. Mənə görə...

E.A.: - O axı biz jurnalistlərlə de hərdən öz yaşıdları kimi davranışları, rahat şəkildə bizimlə zarafat edə bilərdi...



F.H.: - Ele həmin təyyarədə bizi zəmərə "BBC"nin rus heyəti uğurdu. O, onlara yaxınlaşış dedi: "Görürəm bu gün bizim dövlət televiziymiz mənim şəxsi operatorumu ad günü münasibətə tebrik edir. Heç ona 50 yaş verərsən?! Deyirəm, belə nəsə bir səhv baş verib". Və ardınca tekrar edir: "Mən şəxşən gəlib onu tebrik etməyi lazımdı". Ləzim bıldim, başa düşürsünz?!

E.A.: - Başa düşürəm. **F.H.:** - Onun xarakterində daha bir maraqlı məqam var idi. O vaxt kasetlər 35 dəqiqəlik idi, 35 dəqiqədən sonra mən kaseti dəyişməliydim. Rəhmətlik rejissoru Vaqif Ağayevə sakitə bildirdim və o, mənə təzə kaseti ötürürdü.

"Mən özümü xoşbəxt adam sayıram..."

Ümummilli lider Heydər Əliyevin şəxsi operatoru Fazil Hadiyevin bir-birindən maraqlı xatirələri

Əvvəli səhifə 4-də

Təsəvvür edirsiniz, Heydər Əliyeviç pausa edirdi ki, biz kaset dəyişdirilməsini bitirək.

E.A.: - Halbuki ondan xahiş etməmişən?

F.H.: - Yox, yox, heç vaxt, o, özü hər şeyi hiss edir, göründü. Çox fəvelədədir!

E.A.: - Bunu sovet vaxtında və sonralar Mərkəzi televiziya üçün çox çəkilişlər etmiş Mais Məmmədov da mənə öz vaxtında danışırı. Mais Heydər Əliyeviçdən xahiş edə bilərdi: bəlkə, siz pəncəyinizi çıxarısanız? O sorusun: "Hə? Sən belə isteyirsən?" - "Bəli, yaxşı olardı, istidir, çıxarıñ". - "Buyur". Və ya o, Rafiq Bağırov - fotoqrafa deyirdi: "Rafiq, görsən ki, qalstukum əyilib, ya saçım nə isə pis oturub, yaxınlaş, de mənə". Lakin Rafiq deyir, mən heç vaxt bunu etməli olmamışam, cünki onda hər şey ideal idi.

Bəs olubmu ki, o, Vaqiflə səni eməlli-başlı danlaşın, ya terfisən?

F.H.: - Belə anlar olub. Bəzən o məndən, ya Vaqifdən soruşurdu: niyə siz belə az çəkirdiniz, niyə hansı reportaj qısa getdi? Amma biz həmişə hər şeyi evvəldən axıracan çəkirdik, sadəcə, hərdən redaktor ixtisar edirdi.

E.A.: - Hə, bu hadisə yadımdır, İran səfəriyle bağlıdır. O, hətta onda mənə müraciət etdi: "Elmira, yadındadır, biz sizinlə Tehranda mədəni program çərçivəsində gəzirdik? Amma televiziyyaya, AzTV-də bunu göstərməyiblər, qısa veriblər. Axi əhalimizin çoxu İranda olmayıb. Və bu kadrları "Kino səhəhetçiləri klubu"na baxdıqları kimi izleyə biledirlər". Axır ki, onda onun ideologiya üzrə müşaviri Qabil Hüseynli də, Dövlət tələrədionun sedri də öz paylarını aldı. Onlara görə, xaricdən prezidentin reportajları qısa verilməli idi. Heydər Əliyeviçin isə bu məsələləre öz baxışı var idi. Mən bu epizodu yadımda yaxşı saxladım...

O vaxt, düzünü desəm, mən Qabil Hüseynlinin tərəfində idim. Əger hər şey evvəldən axıracan göstərilirse, bu artıq nə reportaj, nə xəber verilişli olmur axı. Amma digər tərəfdən, Heydər Əliyev başa düşürdü ki, o vaxt bu, xalqa lazımlı idi. Bu gün də lazımdır. Dövlət başçısının kimi nə üstə pişliyini və məhz nəyə görə təriflədiyi, hansı tapşırıqlar, tövsiyələr verdiyiñi xalqın bildəsi lazımdır. Bu olur aşkarlıq, rəhbərliyin idarəetmə üsulu, yəni xalqdan heç nə gizlədimir. Heydər Əliyeviç məhz bunu isteyirdi, o çalışırkı ki, onun siyasi hamiya bəlli olsun. Xaricdə mədəni program çərçivəsində o, harasa baş çəkdikdə bələ. Xalq hər şeydən, öz prezidentinin hər addımdan xəberdar olmalıdır. Başa düşürsən?

F.H.: - Bəli, siz haqlısınız. O, məhz bu müləhizələrə əsaslanırdı. Digər epizod prezident Məkkədə kiçik hecc - ümrə icra etdikdən sonra oldu. Biz iqamətgahda gəldik və mühafizə dedi ki, məni prezident çəgidi. "Sən hər şeyi çəkdiñ?" - sorusun Heydər Əliyeviç. "Mən sizinlə bağlı olan hər şeyi çəkdim, ayrıca isə yox", - dedim. "Bu axı ele gözəldir ki, Əl-Hərami məscidini Azərbaycanda, Bakıda görməlidirlər. Xalqa bunu göstərmək lazımdır. Özünle sürücü, tərcüməçi və mühafizə götür get". Həsən Həsənov deyir: "Cənab prezident, Fazil ərəbcə bilir, ona tərcüməci lazımlı deyil". Mən dörd il Suriyada işləmişəm, 79-da gedib 83-də qayıtdım. "Onda ləp yaxşı, get". Mən çıxıb getdim, hər şeyi çəkdim, gecə saat 2-yə yaxın qayıtdıq. Ele bir-iki tike yemək istə-

yirdim ki, dedilər səni cənab prezident çağırırsın. Gəldim, prezidentin yanında şeyx, Leyla Şixlinskaya, Zeynəb Xanlarova, Amaliya Pənahova var idi, yadınızdadır? "Fazil, deyilənləri elədinmə". Cavab verdim: "Bəli, cənab prezident. Bütün tapşırıqlarınızı yerine yetirdim". - "Çox yaxşı, çox yaxşı. Sən o gözəlliyi gördün?" - "Bəli, cənab prezident".

E.A.: - Əlbəttə, o, yalnız onu çəkdiyini, ümumi təəssüratların,

da çekirdim. Cənab prezident maşına əyələşib soruşdu: "Niyə yuxarıdan çəkmirsən? Kortej yuxarıdan daha gözəl baxılır". Dədim ki, cənab prezident, bu dəfə aşağıdan çekirdim, sonra sizin ikinci çıxışınız olacaq, onda çalışacağım yuxarıdan, balkondan çəkim". Bu da Amerikada olmuşdu. Mən sonra ele belə də etdim və ona məlumat verdim ki, tapşırığınızı yerine yetirdim.

E.A.: - Bu cür, sanki xırda şeyle-

jurnalistlərə deyirdi: "Yaxşı, özümü - başa düşdüm, terakt mənə qarşı təşkil olunmuşdu... Təyyarədə axı bu qədər adam da ucurredi. Onların günü nədir?" Yəni o, yenə də ilk növbədə özü barəde yox, başqaları haqqında düşünürdü...

Heydər Əliyeviçin İrana səfəri zamanı çox gərgin möqam olmuşdu. Biz, çəkilişi aparan 7 nefer, üsətəgəl Vaqif Ağayev kortejdə hava limanından gelirik. Deyəsən, "Azadı" meydanında maşının kortejdən ayrıldı və biz başqa istiqamətə yoldaşıq. Etirazımızı məhə qoyulmurdu. Qırq kilometr uzaqlıqda harasa getirdilər, dağların arasında mehmanxana gördük. Yeri gelmişkən, yaxşı mehmanxana idi. Gətirdilər, eyleşdirib yedirildilər və dedilər ki, istirahət edin, bu güne heç nə yoxdur. Bir də axı bılırik ki, proqrama görə iki saatdan sonra görüş olmalıdır. Avadanlıqlarımızı alıb bir otağa qoydular.

Əsəbi halda idim, hiss edirdim ki, nə isə başqa məsələdir. Aşağı, foye dəşdüm ki, bir kəsden soruşum. Ele bil yuxu səltənətiydi, bayırda çıxdım, hər təref dağlardır, vəsəlam. Bir dəfə dəşdüm, ikinci dəfə, protokolun aməkdaşı Pervin Mirzəzadəni gördüm. "Fazıl müəllim, siz niyə bura gəlmisiniz?" Cavab verdim: "Həmkarlarından putyovka almışam. Biz bəyəm bura özbəşinə gəlmışkən? Bizi kortejdən çıxardılar". - "Kim?" - "Biz hardan biliyk?"

E.A.: - Onu dalınızca göndərmişdilər



mənzərənin isə olmadığını görüb. O, bu boşluğu hiss edib və sənin gələcək reportajını zənginləşdirib.

F.H.: - Daha bir maraqlı möqam Vaşinqtonda, rəsmi səfər zamanı oldu. Cənab prezident bizi evvələcə topladı: Rafiq Bağırov, məni, yaradıcı adamları və dedi: "Baxın, bidden sizi qapıdan buraxmasalar, pəncərədən girməlisiniz. 'Çək bilmədim, imkan olmadı' və başqa bəhənələr qəbul olunmur. Belə şey olmamalıdır". Rafiq də, mən də bunu yadımızda saxladım.

E.A.: - Hə, Rafiq səhəbetimizdə bunu da xatırlayırdı. Deməli, bu, Vaşinqtonda olub. Çox maraqlıdır...

F.H.: - Hə, budur, Ağ evdə, otaqların birində mən cənab prezidenti çəkməye başladım. Yaşlı bir qadın, zahirən 70 yaşlarında olardı, Klintonun protokolunun şefi gəlib dedi: "Bu otaqda çəkmək olmaz". Mən isə çəkməye davam edirəm. O məni otaqdan çıxarmağa başladı. Gördüm cənab prezident məni çağırırdı: "Fazıl, nə olub?" - "Cənab prezident, bu protokolun şefidir, deyir, bu otaqda çəkmə". - "Yaxşı, deyir, baş qoşma, olmaz, deməli, olmaz".

Daha bir epizod Londonda olmuşdu, cənab prezident Sevil xanımıyla kraliçanın qəbuluna gedirdi.

Orada bize az-maz çəkmək imkəni verdilər. Mən, əlbəttə, bir az ağ elədim. Rafiq Bağırovu bayırda çıxardılar, mən isə qaldım, Sevil xanımı məşyəyə edərək çəkirdim. Birdən onların mühafizəsindən bir qız yaxınlaşıb, məni bayırda çıxarmağa başladı. "Qurtardı, çox sağ olun, hələlik" deyib hansısa fəndi işlətdi, az qaldı nəfəsim kəsilsin. Cənab prezident münəqşəni dərhal gördü, ayaq saxladı: "Fazıl, qız nə istəyir?" - "Cənab prezident, o mənə çəkməye icazə vermir". - "Yaxşı, kifayətdir, çox sağ ol". Kənara çəkildim, qız məni buraxdı, nəfəsim yavaş-yavaş dözdəldi. Yoxsa, az qala boğulmuşdum. Yadimdadır, Rafiq sonra mənə deyirdi: "Nə inadkarsan, mən o saat çıxardılar, sən isə elə bil hücum keçirdin".

E.A.: - Hə, yaxşı kadr namine nə etməzsən ki. Aferin! Cənab prezident səni elə buna görə qiyətləndirdi. Biliyi ki, onu pis vəziyyətde qoymazsan.

F.H.: - O, mənə dəfələrlə hansı növbədən daha yaxşı çəkilişəyini göstərib.

Bir dəfə nümayəndə heyətimiz kortejə qəbula gedirdi. Mən aşağı-

rə belə qəribə diqqət yetirəsən! Amma onun üçün xırda şey yox idi...

Bəs yadındadır, bütün nümayəndə heyəti Vaşinqtondan getdi, siz isə qaldınız. Bu, 1999-cu il idi, ürək əməliyyatı. Klivlend. Siz orada, onun yanında qalırdınız?

F.H.: - Hə. Biz cənab prezident-



tin müraciətini çəkirdik. Onun göruşlərini, gəzintiləri. Sonra artıq yayda, mayın sonunda üçub Antalya gəldik.

E.A.: - Və siz Rafiq Bağırovla neçə ay onun yanında qaldınız. Onun yanında elə-bele, ünsiyyət üçün gelirdiniz, yoxsa çəkiliş aparılından?

F.H.: - Çəkilişlərə də gelirdik, baş çəkməyə də. Zarafat edirdik, səhəbetləşirdik. Biz onun yanında her dəfə geləndə Heydər Əliyeviç maraqlanırdı: "Bir probleminiz varmı? Burada, ya orada, evdə? Yoxsa artıq sən neçə aydır ki, buradasan". Mən, əlbəttə, cavab verirdim ki, "çox sağ olun, cənab prezident. Her şey qaydasındadır". - "Yox, sən de, utanma, bidden hansısa problemin olar" Yəni, demək istəyirəm ki, insan xəstə olanda özü haqqda düşüñür, burun, bənək sənətə gələndən sonra qəsəbədən, maraqlanıma vaxt tapıldı. Maraqlanırdı ki, görəsən mən necəyəm, evdə nə problemlərim var. Onun böyüklüyü bunda idi... Bu fenomendir, mən ikinci belə insan görmürəm. Deyirler evəzolunmaz adam yoxdur, amma bu insan evezolunmazdır.

...Daha bir maraqlı möqam... 1995-ci ildə Təyyarəmizi partlatmaq istəmisiyər. Ondan sonra biz harasa, xaricə üçüq və orada mətbuat konfransı oldu. Heydər Əliyev xarici

Cumduk aparatlarının dəliyicə, bizi dedilər otaqın açarları yoxdur, kəndə aparıblar... Dədim tapın, yoxsa qapıları sindirəm. Size bir dəqiqə vaxt verirəm. Axır ki, qapını birtəhər açıdlar, aparatları götürüb getdik. İqamətgahın qabağında bizi saxladılar, maşından düşməyə qoymurdular, deyirdilər ki, burda gözəlmelisiniz. Vaqif Ağayev və dedim: "Sən kamerası hazırla, lazım olanda pəncərədən verərsən. Mən indi çıxacağam". İran tərəfinin mühafizəsi icazə vermirdi, guya maşında oturmaliyiq. Onda mən həyli işlədim: "Ağa, özümü pis hiss edirəm, icazə verin havaya çıxm... Görürsən durbin buradı - onlar kameraları, mən də qəsəbədən sonra qəsəbədən deyirler". Bir sözə, maşından çıxdım, pəncərədən kamerası Vaqifdən alıb tübürdüm dəbanıma... Mühafizəmiz təəccüb içinde idi: "Harada dolaşırınız? Beş dəqiqədən sonra qəbul başlayır".

Prezidentə məruzə etdilər. Otaqdan çıxbı mənə təəccübə baxdı: "Fazıl, harda idiniz, ne baş verir?" - "Cənab prezident, bizi kortejdən çıxarıb başqa istiqamətə aparıblar". - "Kim?". Qisasi, Həsən Əzizəzoviç çağırırdı: "Həsən, bu ne biabırçılıqdır? Mətbuatı bizi dənə icazəsiz harasa götürüb aparıblar". O isə eləcəsə ellərin açıb "cənab prezident bura İrandır" - dedi.

E.A.: - Hə, Şərq - incə məsələdir. Amma elə qərb ölkələrində də işimiz asan olmayıb. Görüşlərə buraxılsalar da cəmi 2-3 dəqiqə vaxt verirdilər. İtaliya yadındadır, Senat? Bizi hər yerden elibə çıxarırlar. Axır, cənab prezidente yaxınlaşış dedim: " Heydər Əliyeviç, bizi heç yerə buraxımlar, buraxanda da biriki dəqiqəlik, maraqlı hər şey təzəcə başlayanda... ". O, güldü: "İndi bildiniz burada mətbuat hansı şəraitdə işləyir? O mənəm sizə istixana şəraitini yaradıram, tədbirlərində evvələn axıracan istirak edirsiniz".

Özə de bilirsən maraqlı nədir? Onun yanında gərginlik, inamsızlıq hiss eləmirdin, sən onunla həmişə özünə çox komfortda hiss edirdin.

F.H.: - Qətiyyən nə vahimə, nə qorxu olmayıb.

E.A.: - Ele mən də təəccüb edirəm. Bir çoxları onun haqqında dənişəndə deyirler: Biz onun gözünə baxa bilmirdik". Məndə ele şey olmayıb. Bəlkə, asılılığında olan məmurlar ondan qorxublar, biz isə onuna sadə şəkildə ünsiyyət saxlayırdıq.

F.H.: - Hə, cünki o, biza doğma münasibət bəsləyirdi. Təkcə, yalanı qəbul etmirdi. Məsələn, Yaponiyaya sefər zamanı ona deyiblər ki, mən cənab prezidentin və onların imperatorunun görüşünü çəkmisəm. Mən isə çəkməmişdim. Niyə? Onları xidməti dedi ki, guya bizi özümüz çəkib sizə verəcəyik. Çünkü siz ora getsəniz, onda imzalanmaya və mətbuat konfransına buraxılmayaçaqsınız. Rafiqə ve mənə belə bir şər qoydular.

E.A.: - Hə, Yaponiyada işləmək çox ağır idi. Biz dəhşət əziziyət çəkirdik.

F.H.: - Düzdür. Axşam Heydər Əliyeviç soruşdu: "İmperatorla görüşü çəkdiñ?" - "Cənab prezident, Rafiqə mənə şərt qoydular: ya yarımdəqiqəlik orda, ya da yarımdə imzalanmada. Biz imperatorla kadrları onlardan götürürəcəyik". Qəribədir, amma mənə məlumat verdilər ki, sən orda çəkmisən. Düzdür, mən səni orada görmədim".

E.A.: - Yəni, o sənəti Rafiqdən orda olmamağını sakit qarşılıdı. Əsas o olub ki, ona yalan deməmisiniz, işin içindən çıxmaya çalışmadınız.

F.H.:</